

atb

atb
card

kredit

**atb card kredit üzrə
tariflər cədvəli**



azn atb card üzrə
tariflər cədvəli

Xidmətlər üzrə tariflər		
1	kart üzrə xidmət haqqı	3 il - 0 AZN
2	valyuta	AZN
3	"card to card" xidməti atb360 mobil tətbiqi, pay.atb.az, atb.az/c2c vasitəsilə*	0%
4	"card to card" xidməti digər üsullarla*	0.15% (min. 0.60 AZN)
5	www.pay.atb.az vasitəsilə kartın balansının artırılması*	0%
6	Banka aid olan və Banka aid olmayan terminallar vasitəsilə edilən mədaxil üzrə say limiti	günlük 10 dəfə aylıq 30 dəfə
7	Banka aid olmayan ödəniş terminalları və m10 pul kisəsi vasitəsilə karta mədaxil	1%
8	atb360 mobil tətbiqi vasitəsilə digər bank kartları ilə mədaxil*	0%
9	Ölkə xaricində yerləşən digər bankların ödəniş kartlarına ATB360 mobil tətbiqi ilə edilən "card to card" əməliyyatları*	1.5% (min. 3 AZN/USD/EUR/GBP) aylıq limit – 17,000 AZN və ona bərabər xarici valyuta ekvivalenti
10	konvertasiya (nağdsız mübadilə) haqqı - bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında	0%
11	kart itirildikdə və yararsız hala düşdükdə	15 AZN
12	kart müştəridən asılı olmayan səbəblərə görə yararsız hala düşdükdə**	0 AZN
13	SMS-xəbərdarlıq xidməti	Ödənişsiz
14	PIN change xidməti	0 AZN
15	erase PIN xidməti (PIN kodun olmadığı / itirildiyi halda)	2 AZN
16	kartın statusunun dəyişdirilməsi (bağlanması, aktivləşdirilməsi) və bloklanmış kartın açılması	0 AZN
17	səhv daxil edilmiş PIN kodun blokdan çıxarılması	0 AZN
18	mobil bank xidməti	0 AZN
19	ödənişlərə əsassız etiraza dair xidmətə görə komision haqqı	məbləğin 0.1% (min. 10 AZN – maks. 50 AZN)
20	kart itirildikdə beynəlxalq "stop-list" siyahısına əlavə etmək	20 AZN
21	"Quasi-cash" (köçürmə, kredit ödənişləri və s.)	1.5% (min. 1 AZN)
22	"Unique" (lotoreya, mərc oyunları, kriptovalyuta əməliyyatları)	1.5% (min. 6 AZN)
23	kartların və ya PIN zərflərin poçt vasitəsilə göndərilməsi (Bakı şəhəri üzrə)***	10 AZN
24	kartların və ya PIN zərflərin poçt vasitəsilə göndərilməsi (Respublikanın digər regionlarına)***	20 AZN
25	kartların və ya PIN zərflərin poçt vasitəsilə göndərilməsi (respublikadan xaricə)**	60 AZN

* Göndərilən və daxil olunan C2C əməliyyatları üzrə ümumi say limiti: gündü limit – 15 dəfə, aylıq limit – 60 dəfə
*** Müştəridən yararsız kartı təhvil almaq şərtlə yeni kart verilir. Yeni kartın istifadə müddəti ilə köhnə kartın istifadə müddəti eyni olur
**** Eyni hesaba bağlı əlavə kartın alınması yalnız müştərinin yetkinlik yaşına çatmamış öz övladlarına (və ya övladlığa götürülmüş uşaqlara) uşağın doğum haqqında şəhadətnaməsini təqdim edilməklə icazə verilir.
***** Kart və PIN zərflər ayrı-ayrılıqda göndərilir

Qeydlər:

- 1. Onlayn əməliyyatlar üzrə aylıq limit: 100,000 AZN və ya onun xarici valyuta ekvivalenti
- 2. Xarici banklara məxsus kartlarla atb360 mobil tətbiqi və pay.atb.az səhifəsi vasitəsilə mədaxil mümkün deyil



azn atb card üzrə
tariflər cədvəli

Nağd vəsaitin alınmasına görə komisyon haqqı		
26	banka məxsus ATM və POS-terminallar	0%
27	digər ATM və POS-terminallar	1% (min. 0.60 AZN)
28	vəsaitlərin xaricdə nağdlaşdırılması	2% (min. 4 AZN)

Kredit şərtləri		
29	kreditin valyutası	AZN
30	kreditin müddəti	36 ay
31	kreditin məbləği	min. 500 AZN – maks. 10 000 AZN
32	təminatsız kreditin məbləği	min. 500 AZN – maks. 5 000 AZN
33	3 faiz dərəcələr	20%

cərimə faizi – ödənişlər üzrə gecikmə yarandıqda gecikən əsas borc məbləğinə illik 5% dərəcəsi ilə cərimə hesablanı bilər

Kredit xətti üzrə istifadə olunmuş məbləğin əsas borc hissəsinə hesablanmış faizlər aylıq (faiz ödənişləri hər ayın 1-5 tarixləri aralığında həyata keçirilməlidir), əsas borc isə müddətin sonuna qədər ödənilməlidir

Tələblər		
34	yaş həddi	20 – 60
35	iş yer	rəsmi gəliri olan istənilən şəxs
36	iş stajı	ümumi 12 ay, son iş yerində ən azı 6 ay
37	xalis rəsmi gəlir	min. 500 AZN
38	zəminin xalis rəsmi gəliri	min. 500 AZN



azn atb card üzrə
tariflər cədvəli

Cashback və Debet qalıqına gəlir		
39	Debet qalıqına gəlir*	İllik 5.5%
40	SOCAR yanacaqdoldurma məntəqələri **	0 – 150 AZN (daxil olmaqla) – 1% 151 – 300 AZN – 3% (yalnız 150 AZN-dən yuxarı olan hissəyə tətbiq edilir) 300 AZN-dən yuxarı – 6% (yalnız 300 AZN-dən yuxarı olan hissəyə tətbiq edilir)
41	Restoranlar (ölkə daxili və ölkə xaricində) **	0 – 150 AZN (daxil olmaqla) – 1% 151 – 300 AZN – 3% (yalnız 150 AZN-dən yuxarı olan hissəyə tətbiq edilir) 300 AZN-dən yuxarı – 6% (yalnız 300 AZN-dən yuxarı olan hissəyə tətbiq edilir)
42	Araz supermarketlər şəbəkəsi **	0 – 150 AZN (daxil olmaqla) – 1% 151 – 300 AZN – 3% (yalnız 150 AZN-dən yuxarı olan hissəyə tətbiq edilir) 300 AZN-dən yuxarı – 6% (yalnız 300 AZN-dən yuxarı olan hissəyə tətbiq edilir)
43	Temu və Trendyol **	0 – 150 AZN (daxil olmaqla) – 1% 151 – 300 AZN – 3% (yalnız 150 AZN-dən yuxarı olan hissəyə tətbiq edilir) 300 AZN-dən yuxarı – 6% (yalnız 300 AZN-dən yuxarı olan hissəyə tətbiq edilir)

* AZN valyutasında olan debet kartların qalıqına illik 5.5% dərəcəsi ilə gündəlik faiz hesablanır və ayın sonuncu iş günü cəmlənərək, hər növbəti ayın 1-5 tarixləri arası karta mədaxil olunur və bu barədə müştəriyə SMS məlumat göndərilir (faizin hesablanması üzrə nəzərdə tutulan maksimal məbləğ 35,000 (otuz beş min) AZN-dir).

** Müştəri hər bir kateqoriya üzrə ayda maksimum 15 AZN cashback əldə edə bilər və ümumi aylıq maksimum cashback məbləği 60 AZN təşkil edir

Qeydlər:

- 1. Cashback Azərbaycan daxilində yalnız AZN əməliyyatlarına hesablanır, xarici ölkələrdə isə hər hansı valyutada edilən ödənişlər üçün hesablanır
- 2. Cashback proqramı çərçivəsində ay ərzində qazanıla bilən ümumi keşbek məbləği üzrə limit 200 AZN-dir
- 3. 1 AZN-dən kiçik qalıq vəsaitinə faiz gəliri hesablanmır